

## **DOYMAMIŞ KABROHİDROGENLƏRİN AKMEOLOJİ İNTERAKTİV METODLARIN TƏTBİQİ İLƏ KOQNİTİV TƏDRİSİ**

**M.F. Nabili, K.N. Haqverdiyev**

Bakı Dövlət Universiteti

medine\_kk023a@mail.ru

İdrak insanın dünyani necə qavraması və davranışları ilə əlaqəlidir. Bu, oyaq qaldığımız müddətdə, demək olar ki, hər insanın etdiyi hərəkətlər toplusunda adı hal alan zehni qabiliyyət və ya proseslər toplusudur. Koqnitiv qabiliyyət, ən sadədən ən mürəkkəbənə qədər hər hansı bir işi yerinə yetirməyimiz üçün beynə lazımlı olan bacarıqlardır. Onların əsasən hər hansı bir real biliklə yox, necə öyrəndiyimiz, yadda saxlamağımız, problem həll etməyimiz və diqqət etdiyimiz mexanizmlərlə daha çox əlaqəsi var. Məsələn, telefona cavab vermək bacarığı (zəng səsini eşitmək), qərar qəbul etmə (cavab vermək və ya verməmək), motor bacarığı (qəbuledicini qaldırmaq), dil bacarıqları (danışma və dili başa düşmək), sosial bacarıqlar (səs tonunu tərcümə etmək və düzgün qarşılıqlı əlaqə) daxildir [1].

“Doymamış karbohidrogenlərin akmeoloji koqnitiv tədrisi” mövzusunu koqnitiv bacarığın formallaşması istiqamətində izah edək.

Standartlar:

1. Karbohidrogenlər haqqında sadə biliklər nümayiş etdirilməsi.
2. Doymamış karbohidrogenlər haqqında ilkin anlayış və məlumatlar.
3. Əlavə mənbələrdən doymamış karbohidrogenlər haqqında təqdimatlar hazırlanması.

İnteqrasiya:

Döymüş karbohidrogenlərlə doymamış karbohidrogenlərin müqayisə, oxşar və fərqli cəhətlərinin izahı.

Texnologiya:

2-3 detaldan ibarət məmulat hazırlayarkən tərtibat bacarıqların nümayiş etdirilməsi.

Məqsəd:

1. Doymamış karbohidrogenlər haqqında biliklərin nümayiş etdirilməsi.
2. Onların ümumi və fərqli fiziki-kimyəvi xassələrinin müəyyənləşdirilməsi.
3. Doymamış karbohidrogenlərin alınmasının fərqli və ortaq tərəflərinin təqdim edilməsi.
4. Qrupla birgə şarlarla doymamış karbohidrogenlərin hibridləşməsini nümayiş etdirmək.

Meyarlar üzrə (koqnitiv) bacarıqlar: Biliklərin nümayiş etdirilməsi.

- Şagirdlərin aktivliyinin müəyyənləşdirilməsi.
- Təqdimat edilməsi.
- Tərtibat bacarıqların nümayiş etdirilməsi.
- Əməkdaşlıq edilməsi.

Şagirdlərin bu bacarıqlara yiyələnmələri üçün onlar dərsin mərhələləri üzrə nəzərdə tutılmış prosedurları keşməlidir. Bunun üçün dərs prosesində onlar üçün yaradıcı mühit olmalıdır:

- Doymamış karbohidrogenlərin daxil olduğu reaksiyaların mexanizmləri (məntiqi təhliletmə, əsaslandırma bacarığı);

- Molekulyar quruluşdakı dəyişikliyin kimyəvi xassələrə təsiri (müqayisə, ümumiləşdirmə, fərqləndirmə, nəticəyəgəlmə bacarığı);
- Molekulların fəza quruluşlarının maketini hazırlamaq, məişətdə və sənayedə tətbiq sahələri haqqında məlumat toplamaq (əqli bilikləri praktik fəaliyyətə yaradıcı tətbiqetmə - refleksiya bacarığı);
- Birgəfəaliyyət prosesində müəllim və qrup yoldaşları ilə yaxından əməkdaşlıq etmək, onlarla məsləhətləşmək, fikirlərini nəzərə almaq, öz fikirlərini təqdim etmək və s. (ünsiyyətə girmək, kommunikativ əlaqə qurmaq, özünütəqdimetmə və özünüqəbuledirdirmə - bacarığı).